



**Aydin  
Mədətoğlu**

Bizim yazar

**Müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, iştedadlı jurnalist, publisist və alim, Azərbaycan milli azadlıq hərəkatının ideoloqu və lideri Məmməd Əmin Hacı Ələkbər oğlu Rəsulzadə (1884-1955) Bakıda nəşr olunan Türkçə gündəlik, həftəlik və aylıq qəzet və jurnallarda siyasi məqalələrlə çıxış etmiş, 1906- 1907-ci illərdə nəşr olunan "Təkamül" qəzetinin redaktoru olmuşdur. 1908-ci ildən 1911-ci ilə qədər Tehranda olan Rəsulzadə İranda Məşrutənin elanından sonra Tehranda nəşr olunan Avropanı üsullu ilk gündəlik qəzet olan "İranı-nov" ("Yeni İran") qəzetinin baş redaktoru və Seyid Həsən Tağızadənin lideri olduğu İran Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. Çar Rusiyası İranda irtica və istibdadi himayəsi altına alaraq Millət Məclisini bombardan etdiğindən sonra İranda qala bilməyən Rəsulzadə Seyid Həsən Tağızadə ilə bərabər 1911-ci ildə Türkiyəyə gəlməşdi.**

Rusiyada irtica və terrorun şiddetləndiyi bir dövrdə vətənlərini tərk edərək İstanbul'a gelmiş Əlibey Hüseynzadə və Əhməd Ağaoğlu ilə bərabər 1913-cü ilə qədər İstanbulda çalışan Rəsulzadə yeni qurulan "Türk ocağı"na daxil olmuş və yeni nəşrə başlayan "Türk yurdı" jurnalında "İran Türkleri" başlığı ilə silsile məqalələr yazmışdır. İranda Azərbaycan Türkünü ümumtürk dünyasında tanıdan Rəsulzadə "ümmət" dövrünü yaşayan müsəlman Şərqində "milliyət" şüurunun oyanmasında böyük xidmətəri olmuş məşhur İslam mütefəkkiri "Milliyət xaricində səadət yoxdur" deyən Şeyx Cəmaləddin Əfəganinin "Vəhdəti - cinsiyə fəlsəfəsi" (Milli birlik fəlsəfəsi) ni farsadan Türkçəyə tərcümə edərək "Türk yurdı" jurnalında çap etdi, sonraları Bakıda milliyət məsəlesi ilə bağlı yazmışdır. Rəsulzadə ilk önce "Dirilik" jurnalında çap etdiyi "Dirilik nədir?", "Milli dirilik", "Millətin bir rüknü də dindir" adlı silsilə yazıları bütünlükle bu mövzulara həsr edilmiş, daha sonra 1915-ci ilin oktyabrından nəşr etdirməyə başladığı "Açıq söz" qəzetiндəki əksər yazıları "Türkəşmek, İslamlasmaq, Müasirləşmək" məfkurələrinin mahiyyətini açıqlamağa yönəlmışdır.

1913-cü ildə Romanovlar süləlesinin 300 illik yubileyi münasibətlə ümumi əfvələn olunmuş və bir çox mühacirlər kimi Rəsulzadə de İstanbuldan Bakıya dönmüşdür. İstanbul mühiti Rəsulzadənin ümumi dünyagörüşünə qüvvətli təsir göstərmış, Bakıya döndük-dən sonra Ziya Göyəlpin "Türkəşmek, İslamlasmaq, Müasirləşmək" ideolojiyasını

müdafia edərək Azərbaycan Türk toplumuna yeni-ye ni istiqamətlər vermişdir. Rəsulzadə "Türkəşmek, İslamlasmaq, Müasirləşmək" ideoloji sistemi qəbul və təbliğ etmiş, sonradan onu dövlət ideologiyası seviyyesinə

təqib bir milli varlıq olduğunu öne sürmiş, onların qurtuluş davasını toplu halda ələ almış, daha sonra "Müsavat" partiyası ve bu partiyanın orqanı olan "Açıq söz" qəzeti ilə bu hərəkatın bayraqdarı olmuşdur.

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu, Azərbaycan siyasi Türkçülüyünü əməldə həyata keçirən ən bö-

də "dil" demək, "milət" demək idi.

**Rəsulzadə ister Bakıda olarkən "Kaspı", "Şərqi-rus", "Həyat", "Füyuzat", "Irşad", "Tərəqqi", "Hümmət", "Yoldaş" kimi qəzet və jurnallarda çap etdiyi yazıları, ister İranda Məşrutə inqilabında iştirak edərək fars dilində buraxdığı "İranı-nov" qəzetiндəki siyasi, ictimai, əxlaqi və ədəbi yazı-**

etmişdi.

Rəsulzadə 1917-ci ilin aprel ayında Bakıda toplanan "Qafqaz İslam Qurultayı" və həmin ilin may ayında Moskvada toplanan "Rusiya Müsəlmanları Konqresi"ndə rus əsiri müsəlmanlar üçün ərazi muxtarıyyəti və "Milli dövlət" tezisini israrla müdafiə etmiş və bu müvəffəqiyyət onun şöhrətini bütün Türkler arasın-

## Azərbaycan milli azadlıq hərəkatının ideoloqu və lideri

qaldırmışdır.

"Türk yurdı" cəmiyyətinə daxil olan, Şeyx Cəmaləddin Əfəganinin "Vəhdəti-cinsiyə" fəlsəfi traktatını Türkçəyə tərcümə edərək "Türk yurdı" dərgisində çap etdi. Rəsulzadə Türk milliyətçilərindən "Türkçülüyü" əzx edərək redaktoru olduğu Müsavat Partiyasının orqanı olan "Açıq söz" qəzetiндə ilk dəfə olaraq "müsləman" və "tatar" sözlərini "Türk" sözü ilə əvəz etmiş, millətə: Sən Türksən!, rus hökümetinə işə: Biz Türkük! - deyə xitab etmiş, bununla da "ümmət" və "ümmətçilik" dövrünün rəsmən qapadığını, "Millət" və "Türk milliyətçiliyi" dövrünün başlangıcını elan etmişdi.

**Bakıda ruhani ailəsində anadan olan, Şərqi İsləm Fəsəfəsinə dərindən bələd olan, ilk əvvəllər ideoloji baxımından sosial - demokrat olan Məmməd Əmin Rəsulzadənin dil, din və millət haqqındaki fikir və müləhizələrini digər Türk milliyətçiləri ilə eyniyət təşkil etdiyindən onu "Milliyətçi demokrat" adlandırmaq gərəkdir. Azərbaycan ictimai - fəlsəfi fikir tarixində millət, dil, din, əxlaq və mənəviyyat kimi milli ideologiyanın əsasını təşkil edən amilləri heç kim Rəsulzadə kimi sistemli şəkildə işləyib hazırlanmışdır. Onun 1914-cü ildə "Dirilik" jurnalında çap etdiyi "Dirilik nədir?", "Milli dirilik", "Millətin bir rüknü də dindir" adlı silsilə yazıları bütünlükle bu mövzulara həsr edilmiş, daha sonra 1915-ci ilin oktyabrından nəşr etdirməyə başladığı "Açıq söz" qəzetiндəki əksər yazıları "Türkəşmek, İslamlasmaq, Müasirləşmək" məfkurələrinin mahiyyətini açıqlamağa yönəlmışdır.**

İslam dinində islahat tərəfdarı olan Rəsulzadə milli birlik üçün dinin rolunu yüksək qiymətləndirmiş və göstərmüşdi ki: "Millətin bir dövrü vardır ki, o zaman hər şəyə ancaq dini bir qüdsiyyət nöqtəyi - nəzərindən əhəmiyyət verir. Bu qüdsiyyəti - diniyyət etiqadı milləti bir çox bələlardan mühafizə etmək xüsusiyyətinə malikdir".

Rəsulzadə ilk önce "Dirilik" jurnalında (1914-1916) ilk dəfə olaraq millətin elmi tərifini verərək "Milli dirilik" başlıqlı silsilə məqaleləri ilə Rusiya imperatorluğu daxilindəki Türklerin, o cümlədən də Azərbaycan Türklerinin müs-

yük nümayəndəsi, Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə İstanbuldan Bakıya qayıtdıqdan sonra "Müsavat" partiyasının ideologiyasında çox mühüm və əsaslı dəyişikliklər yaratmış, onun "ümmətçilik"-dən "milliyətçiliye", "islamçılıqdan" "Türkçülüyə" keçməsinə qərarlaşdırılmış, silsilə yazıları ilə partiyanın türkçü və istiqalı ideologiyasını və inqilabçı taktikasını qəti şəkildə təsbit etmiş, bu ideologiyani

**lari ister İstanbulda olduğu dövrlərdə "Türk yurdı" jurnalında İran Türkleri və İran mücahidləri haqqındaki elmi-siyasi məqalələri və istərsə də uzun sürən mühacirətdən sonra Bakıya dönerək "İqbəl", "Şələlə", "Bəsirət", "Dirilik" və özünün redaktoru olduğu "Açıq söz" və başqa mətbuat organlarındakı milli dili, milli diriliyi, Türkçülüyü, Türk diliinin məktəblərdə tədrisi məsələlərinə, qadın azadlığı məsələsinə, bir sözlə, Azərbayca-**

da artırımiş, onu Rusiya Türklerinin liderinə çevirmiş, Rusyanın gelecek idarə şəklini təyin edəcək Qurucular Məclisində Rəsulzadə hem Azərbaycandan, hem də Türkistan'dan xalq vəkili seçilmişdi.

Peterburq və Moskvada bolşeviklər hakimiyyəti ələ alındıqdan sonra Rusiyadan ayrılan Cənubi Qafqaz millətləri hökumətinin Seym məclisində müsəlman fraksiyasının rəhbəri kimi Rəsulzadə Zaqafqaziyanın müstəqilliyi tərəfdarı olmuş, Birləşmiş Zaqafqaziya Cumhuriyyəti gürcülerin özlərini müstəqil elan etdiğindən sonra Quzey Azərbaycanın müstəqilliyyini elan edən Azərbaycan Milli Şurasının Rəyasət Heyətinin sədri seçilmişdir.

Mövcud siyasi vəziyyəti nəzərə alaraq ilk əvvəller federasiya tərəfdarı kimi çıxış edən Rəsulzadə sonralar tam müstəqillik mövqeyində çıxış etmiş, öz məqalə və çıxışlarında "Milli istiqal" şurəsini irəli sürmüş və rəhbərlik etdiyi "Müsavat" Partiyasının sonrakı programına "Milli istiqalala malik olmayan bir millət hürriyyət və harsını (Milli mədəniyyətini - A.M.) hifz edə bilməz", "Azərbaycan Xalq Cumhuriyyəti şəklində idarə olunmalıdır" və s. bu ki mi müddəaları daxil etmişdi.

**Rəsulzadə 1918-ci ilin fevral ayında açılan Zaqafqaziya Seymında Qafqazın Rusiyadan ayrılması, müstəqil və konfederativ bir dövlət olaraq elan edilməsini və Müstəqil Qafqaz dövlətinin Türkiyə ilə müzakirələrə başlayaraq, Rusiyadan ayrı sülh aktı imzalamasını müdafiə etmiş və bu müdaflı mart ayı ərzində müsbət nəticə verməyə başlamışdı. Lakin Zaqafqaziya Seymi 26 may 1918-ci ildə Gürcüstanın özünü müstəqil elan etməsi parçalanmış, Seymin Müsəlman Şurası da özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etmiş, bununla da əslində Azərbaycanın ilk Parlamenti yaranmış və Azərbaycanda ilk Parlamentli Respublikanın əsası qoyulmuşdu. Azərbaycan Milli Şurası 28 mayda Tiflisdə keçirilən iclasında Azərbaycanın müstəqilliyini elan etmiş, Məmməd Əmin Rəsulzadəni Milli Şuranın sədri seçmiş, 6 maddədən ibarət "İstiqlal Bayannaməsi"ni qəbul etmişdi.**

(ardı gələn sayımızda)



rehberlik etdiyi "Açıq söz" qəzeti vasitəsilə yaymış, ictimai fikri bu yolla formalasdırmağa nail olmuşdu.

Rəsulzadə maarifçi milliyətçilik siyasi - ideoloji milliyətçiliyi çuqlaşdıraraq belə bir fəlsəfi fikri əsaslandırmışdı ki, siyasi və milli dövlətə, milli hürriyyət və milli istiqalala malik olmayan millətlərin milli varlıq və milli mədəniyyətləri qoruyub inkişaf etdirmələri imkan xaricindədir.

Rəsulzadə millətin forma-laşmasında və bütünləşməsində dilə mühüm əhəmiyyət vermiş, bu məsələ ilə əlaqədar olaraq silsilə yazılar dərc etdi. Bu yazılarında Rəsulzadə dili mühüm bir ictimai amil hesab etmiş, dil birliyinin təsirini din birliliyindən daha güclü hesab etmiş və göstərmüşdi ki, dil millət həyatının en mükemməl bir şəkildir. Dil bir millətin en qiymətli sərvətinin, həyatının en ali mənbəyini təşkil edir. Qədim-

nin, bütün Türk dünyasının, Şərqi və Qəribin ictimai - siyasi, fəlsəfi - ideoloji, ədəbi - mədəni həyatında baş verən hadisələrə həsr etdiyi dərin məzmunlu məqalələri ilə gələcək müstəqil, demokratik, milli dövlətin fəlsəfi-ideoloji, siyasi - iqtisadi əsaslarını yaratmışdı. Bütün burlara görə çar höküməti tərəfindən Rəsulzadə təqiblərə məruz qalmış, hərbi məhkəməyə verilmiş, lakin 1917-ci ilin fevral ayında baş verən inqilab nəticəsində həyatını qurtarmağa müvəffəq olmuşdu.

Bütün bu elmi, fəlsəfi, siyasi-ideoloji yazıları ilə kifayətlenməyən Rəsulzadə Bakıya qayıtdıqdan sonra fəal siyasi fəaliyyətə başlayaraq "İnsanlara hürriyyət, millətlərə istiqal" şurəsi ilə meydana atılmış, 1917-ci il fevral-burju inqilabından sonra rəhbərlik etdiyi "Müsavat" partiyasının programına Azərbaycanın müxtariyyəti məsələsini daxil